


Şəkiye ayaq basan ister yerli, isterse də ecnəbi qonaqların ziyaret etdikləri ilk məkan Şəki xanlarının yay sarayıdır. Bu memarlıq incisi Azərbaycanda ilk müstəqil xanlığın əsasını qoyan Hacı Çelebi xanın nəvəsi Hüseyin xanın dövründə tikilib.




Mədəniyyət • 9. 7. 2010 • www.medeniyyet.az

Şəki turizm mərkəzinə çevrilir

Azərbaycanın qədim mədəniyyət maskənlərindən olan Şəki bu gün həm də regionun ən böyük turizm mərkəzi kimi tanınmaqdadır. Rayon daxili tarix-mədəniyyət abidələri, Klış kəndindəki qədim alban məbadı, orta əsrlərə aid karvansaralar, Şəki xanlarının sarayı, bacarıqlı ustaların sənət əsərləri sərgilənən «Sənət evi», qədim hamamlar bu baxımdan turistlər üçün cəlbəcici məkanlardır.

Şəkiye ayaq basan ister yerli, isterse də ecnəbi qonaqların ziyaret etdikləri ilk məkan Şəki xanlarının yay sarayıdır. Bu memarlıq incisi Azərbaycanda ilk müstəqil xanlığın əsasını qoyan Hacı Çelebi xanın nəvəsi Hüseyin xanın dövründə tikilib. Hüseyin xan, eyni zamanda, «Müştəq» texellüsü ilə şeirlər yazdırdıdan bəzi menbelerdə bu saray «Müştəq imarəti» kimi qeyd olunur. Burada rastlaşılmış ecnəbilər, Koreyanın Azərbaycandakı sefiri və onun xanımı, Noveçin Bakıdakı sefiri və sefirlükde çalışmış emekdaşlar və digərləri abidəyə böyük maraq göstərmişlərini qeyd edilir. Noveçin Azərbaycandakı sefiri Yon Ramberg bildirdi ki, sarayda üç dəfə olmasına baxmayaraq bu memarlıq abidesinə baxmaqdan doymur: «Saray kiçik olmasına baxmayaraq çox gözəldir. Suvəq üzərindəki rəngli naxış, şəbekələri təşkil edən ağac oyma, salon və otaqlardakı rəsm təsvirləri əsl qiymətlidir. Burada hem rəngli şüse parçalarından bərkidilmiş həndəsi naxışlı pəncəre şəbekələri diqqətimi cəlb edir. Bir-birindən fərqli divar rəsmləri isə olduqca əsrarəngizdir».

Koreyanın Azərbaycandakı sefiri isə sarayda öz əksini tapmış maraqlı folklor nümunələrinə heyran olduğuna diqqət çəkdi: «Bu sarayın misli-bərabəri yoxdur. Burada maraqlı sənətkarlıq nümunələri əksini ta-



pib. Baxdıqca baxmaq isteyirsən.

Qeyd edək ki, XVIII əsrin yadigarı olan bu tarixi tikiili öz görünüşü, tikiilmə üslubu, mürəkkəb ornamentləri, xüsusi də şəbekələri ilə diqqəti cəlb edir. Saraydan çöle iki eyvan açılır. Bu eyvanların tikiilmə üslubu da maraq doğurur. Eyni istiqamətdə tikiilmələrinə baxmayaraq, kişilər üçün nəzərdə tutulan eyvana çıxdıqda «Xanının eyvanı»nı görmək qeyri-mümkinidir. İkimərtəbəli sarayın mərtəbələri arasında eləqəni təmin edən pilləkənlərden biri qadınlar, digəri kişilər üçün nəzərdə tutulub. Hasarla şəhəyə alınmış sarayın həyətindəki möhtəşəm çinarlar yaş isə sarayın yaşından çoxdur.

1999-cu ildə Azərbaycan hökuməti ilə Beynəlxalq İnkışaf Assosiasiyası arasında imzalanmış müqaviləyə əsasən, «Mədəni əməkdaşlığı» layihəsi çərçivəsində saray təmir və bərpə olunub. Saray özüllü möhkəmləndirilib, taxta döşəmə deyildirilib.

Şəkide turistlərin maraq göstərdiyi digər memarlıq abidi Yuxarı Karvansaradır. Büyüklüyü və ticaret üçün elverişliliyi ilə

vaxtile Cənubi Qafqazda məşhur olan Yuxarı Karvansaranın ümumi sahəsi 6 min kv. m-dir.

Yuxarı Karvansaraya Şəki memarlığı üçün səciyyəvi olan kərpic və çay daşının birləşdirilməsi xüsusi kolorit verir. Tikiili relyefə uyğun olaraq küçəyə baxan hissədə 14 metr, içeri üzən isə 8 metr hündürlükdə inşa edilib. 300-dən artıq otağı olan karvansara zirzəmi və iki mərtəbədən ibarətdir. Tacırlar malını zirzəməyi yığar, birlinci mərtəbədə alver edər, ikinci mərtəbədə yaşıyırımlar.

Darvazaların içəri hissəsinin tavanı kərpicdən tağlı günbəzlərdir. Sada həyəti, tağböndülərlə örtülü, eyni ölçülü hücreləri, həyət eyvanları, hovuz və onları ehətə edən yaşlılıq karvansaranın ümumi kompozisiyasını tamamlayırlar. Öz gözəlliyini, memarlıq üslubunu qoruyub saxlayan və həzirdə mehmanxana kimi istifadə olunan Yuxarı Karvansara Şəkinin zəngin maddi və mənəvi irsə malik bir şəhər olmasının bariz nümunəsidir.

Şəkide abidələr necə qorunur?

Bu məkəndəki abidələrin qorunmasına gəlince, bildirik ki, Şəkide iki qorú var: Bularlardan biri 1967-ci ildə Azərbaycan SSRİ Nazirlər Sovetinin qərarı ilə yaradılmış «Yuxarıbaş tarix-memarlıq qoruğu», digəri isə 2004-cü ildə yaradılan «Kiş dövlət tarix-memarlıq qoruq-muzeyi»dir.

Yuxarıbaş tarix-memarlıq qoruğunu direktori Tərəne Abdullayevanın sözlerinə görə, burada memarlıq, arxeoloji, o cümlədən yeraltı, yerüstü abidələr yer alıb: «Həzirdə qorú ərazisində dövlət tərəfindən qeydiyyata götürülmüş 25 abidə var. 16 yəni abidə də təpiləb və bu haqqda Mədəniyyət və Turizm Nazirliyinə məlumat verilib. Məsələn, Şəki xan sarayı dünya əhəmiyyətli abidədir, 2012-ci ildə abidenin 250 yaşı tamam olur. Bundan başqa 11 edəd ələke əhəmiyyətli, 14 edəd isə yerli əhəmiyyətli abidələr var».

Tərəne xanım onu da bildirdi ki, abidələr dövlət tərəfindən mühafizə olunur: «Son 10 il ərzində yerli icra hakimiyyətinin, Mədəniyyət və Turizm Nazirliyinin birgə sayı nəticəsində bir çox dünya, ölkə əhəmiyyətli abidələr təmir edilib. Hazırda Aşağı Karvansarada əsası temir işləri başlanıb. Bir neçə aydan sonra Şəkixanovların, Mirzə Fətəli Axundovun evində əsası təmir işləri başlanacaq. Bundan başqa, qorú ərazisində olan məscidlər, Gödək minare təmir olunaraq istifadəye verilib. Lakin bir neçə abidə var ki, onların əsası təmir olunması nəzərdə tutulur».

Söhbət əsnasında qorú rəhbəri Xan qəbiristanlığından da bəhs etdi: «XVIII əsrə salınan qəbiristanlığda Şəki xanları, onların əvlədləri uyuyur. Onların qəbirlerinin üstündə olan qəbirüstü daşlarından artıq 250 yaşı olduğunu görür. Atmosfer çöküntülərinə, küleyə, qara, soyuğa, istiya məruz qalıb. Bir sıra qəbirüstü daşlardan qopan hissələr var və bu haqqda da artıq nazirliyə məlumat verilib».

Beləliklə, tarixin yaşandığı qədim Şəki öz zəngin və əsrarəngiz abidələri, eləcə də gözəl təbiieti ilə turistləri özünə cəlb etməkdədir. İnanıraq ki, yaxın gelecekdə Şəki böyük turizm mərkəzine çevriləcək.

Mehpərə

OXULARIN NƏZƏRİNƏ!

Hörmətli oxular, Siz Milli Kitabxanada bu il fəaliyyətə başlayan aşağıdakı yeni xidmət növlərindən istifadə edə bilərsiniz:

1. Milli Kitabxanada olmayan kitabların, dissertasiyaların Rusiya Dövlət Kitabxanasından elektron variantının sıfırı
2. Gündə bir saat internetdən pulsuz istifadə (ancaq Milli Kitabxananın oxucuları üçün)
3. Oxuların kənardan virtual kitab sıfırı
4. Nadir və qiymətli kitabların elektron versiyasından lokal şəbəkədə istifadə
5. İstədiyiniz kitabın, qəzet və jurnalın surətinin çخارılması
6. Rusiya Dövlət Kitabxanasının Elektron Dissertasiya Fondundan və Respublikamızda 1993-cü ildən müdafiə olunmuş dissertasiyaların, onların avtoreferatlarının təmmətnli elektron bazasından istifadə (lokal şəbəkədə)
7. Oxucu sorğusu əsasında qramplastinkaların, musiqi əsərlərinin disklerə köçürülməsi
- Əlaqə telefonu: (012 598-48-69) Elektron dissertasiya fondunun təşkili və ondan istifadə şöbəsi
- Əlaqə telefonu: (493-83-09) Təmmətnli resursların yaradılması bölməsi
- Əlaqə telefonu: (012 498-88-52) Elektron dissertasiya fondunun təşkili və ondan istifadə şöbəsi
- Əlaqə telefonu: (012 493-46-60) Not nəşrləri və səsyazmaları şöbəsi

